

Illər gəlib keçir, zaman ötür, həyata yeni insanlar gəlir, nəsillər bir-birini əvəz edir. Bu insanların çoxunun ömrü bir-birinə bənzəyir. Ancaq onların arasında elə insanlar var ki, uşaqlıqdan öz qabiliyyəti ilə seçilir, hamını heyran edir, coşqun həvəslə həyatda çalışır, məhrəban, mədəni insanlığı ilə bərabər məlahətli, ecazkar səsi ilə ürəklərə təsir edərək, könüllərdə yaşayırlar. Həmin sırada olan sənətkarlardan biri, Azərbaycan vokal sənətinin yetirməsi, respublikanın əməkdar artisti İdris Mehdiyev öz parlaq, təmiz, təkrarsız oxusu ilə sənətdə klassik səviyyədə öz yerini tutaraq tanındı, mahni və romans ifaçılığında bir cığır açdı, özünəməxsus iz qoydu və ömrünün 75-ci ilində dünyasını dəyişdi.

İdris dünyaya gözünü açandan, Güllü xanımın laylasını eşi-dən çağlılarından qəlbində anasının şirin, neğməli səsi ecazkar duyular oymışdı. İdris 26 avqust 1940-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub boy-a-başa çatmışdı. Atası Saleh Hacı Mustafa oğlu Mehdiyev Gəncə şəhərində sayılıb-seçilen mühəndis olmuşdu. Qarabağ zadəganlarının nəslindən olan anası Güllü xanım Əlikibəyova həyat yoldaşı ikinci Dünya müharibəsi illərində - 1943-cü ildə dünyasını dəyişəndən sonra dörd azyaşlı övladını təkbaşına saxlayaraq böyüdü, lakin özü də erkən, 1953-cü ildə vefat etdi.

Gözel səsə malik olan, "Qarabağ şıkəstəsi"ni özünəməxsus tərzdə ifa edən Güllü xanım ülvü məhəbbətə səsini də sonbeşiyi olan oğlu İdrisə ərməğan etmişdi. İdris hələ uşaq yaşlarından gözəl

oldu, laureat adlarını qazandı. Bakıya köçəndən sonra İdris Pioner və Məktəblilər Sarayında (hazırda Tofiq İsmayılovun adını daşıyır) uşaq xorunun solisti oldu. Əsl vokal sənətinə yol buradan başladı. Vokal-xor sənətinin tanınmış ustası A.A. Milovanovun rəhbərliyi ilə xorun yüksək ifaçılıq mahərətlə çıxışları hamını heyran edirdi. İdris bu kollektivin solisti kimi sənətin incəliklərinə dərindən yiyələndi. O illərdə uşaq xorunun yetirməleri sırasında Müslüm Ma-

solisti kimi onun qarşısında geniş üfüqlər, böyük səhnələr açıldı. İsveç, Norveç, Danimarka, Almaniya, Polşa, Finlyandiya və Baltikyanı ölkələrde dəfələrlə qastrol səfərlərində olan kollektiv bir-birinden uğurlu çıxışlar etdilər.


Vətəne döndükdən sonra gənc ifaçı əvvəlcə təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyasının özfəaliyyət kollektivinin, 1964-1978-ci illərdə xalq artisti Tofiq Əhmədovun rəhbərlik etdiyi Azərbaycan Radio və Televiziyası Estrada Orkestrinin, Bakı Hava Hücumundan Müdafiə Dairesinin Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyət göstərdi. Respublikamızın müxtəlif bölgələrində, xarici ölkələrdə qastrol səfərlərində Azərbaycan və rus dillerində mahnilər oxuyaraq musiqi sənətimizi ləyaqətlə təmsil etdi. Radio və Televiziyanın Estrada-Simfonik Orkestrinin müşayiəti ilə Rauf Hacıyevin "Sevgilim", "Bakı haqqında mahni", Tofiq Quliyevin "Sənə də qalmaz", "Qızıl üzük", Seid Rüstəmovun "Qurban adına", "Alagöz", "Sumqayıt", Cahangir Cahangirovun "Ana", "Qarabağ", Əziz Əzizli-

mahnı oxudu. Rəşid Behbudov İdrisi öz gözəl və mahir davamçısı kimi, onun yolu ilə getdiyini qeyd etdi. Büyük ustad İdris Mehdiyevi dünyada ilk ve yeganə yaratdı. Mahnı Teatrına dəvət edərək, ona öz şərtlərini (heç yanda işləməməyi və qastrol səfərlərinin çox olduğunu da) bildirdi. Həmin illərdə İdris artıq ailə qurmuşdu və uzunmüddətli qastrollarda olmasından tərəddüd edərək, radionun solisti

esərləri önemli yer tutur.

İdris Mehdiyev 1968-ci ildən tanış idik. Həyat yoldaşı Məhəbbət xanımla tez-tez Naxçıvana-ata evine gəlirdilər. Həyətlərimiz yan yana ən yaxın qonşu idik. O zamanlardan İdrisi Məhəbbət xanımın ata-anası kimi bizim ailə üzvləri də əziz qonaq kimi qarşılıyırlardılar.

İdris Mehdiyev yaxınları, qohumları, dostları, tanışları meclislərini təmənnasız idarə



Mahnılarda əbədi yasayan məhəbbət



səsi, musiqi duyumu, qulaq asıldığı mahniları dərhal qavramağı və onları məharətlə ifa etməyi ilə diqqəti cəlb etdi. Anası İdrisi tez-tez döyüldüyü döymə şəhərinə, Qarabağın füsunkar və ecazkar güşəsi olan qədim Şuşaya aparadi. Orada balaca İdris məşhur xanəndə və müğənnilərin ifasında Azərbaycan muğam və xalq mahnilarını dinləmiş, bu lirik və gözəl neğmələr onun yaddasına, qəlbinə hopmuşdu. Şirin, məlahətli səsi ilə tez-tez bu mahniları zümrüdə edər, oxuyardı...

Bir gün isə İdris döymə şəhərində təhsil aldığı orta məktəbin bədii özfəaliyyət kollektivinin solisti kimi oxumağa başladı. Tezliklə uşaq xorunun solisti olaraq sehnələrə çıxıb özünün qabiliyyətini göstərdi, Olimpiadalar, baxışlar, müsabiqələr, festivallarda qalib

gomayev, Lütfiyyar İmanov və baş-qaları ilə yanaşı İdris Mehdiyevin də adı çəkildi.

İllər keçdikcə vokalçı müğənni kimi formalaşdı. Gənc müğənni müxtəlif estrada, xalq çalğı alətləri ansambları ilə çıxışlar edərək uğurlar elde etdi. Xəzər Donanması Flotiliyasının Estrada Orkestri Azərbaycanın bütün regionları, keşmiş SSRİ-nin bir çox respublikaları və şəhərlərinə, Avropanın, dönyanın bir sıra ölkələrinə qastrol səfərlərinə gedərək, konsertlər verirdi. Gənc İdris Mehdiyev bu orkestrin solisti kimi uğurla çıxış edərək tanındı, tələbkar tamaşaçıların rəğbətini qazandı.

...Hərbi xidmətə çağırılan gənc İdris xoş təsadüf nəticəsində əsgərlik illərini Qırızı Bayraqlı Baltik Donanmasının Mahnı və Rəqs Ansamblında keçirdi. Ansamblın

nin "Kənd yolunda" mahnilarının, Qənbər Hüseynlinin bir sıra mahnilarının və digər Azərbaycan bəstəkarlarının bir çox vokal əsərlərinin ən parlaq və təkrar edilməz ifaçısı oldu. Ansamblının xidmətlərinə görə İdris Mehdiyev 1974-cü ildə Azərbaycan Respublikasının Ali Sovetinin Fəxri Fərmanına, 1978-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görüldü.

Əməkdar incəsənət xadimi, bugün də coşqun həvəslə yazıb-yaradan görkəmli bəstəkar Rəşid Şəfəq xatirələrində yazır ki, "Günələrin birində mən İdrislə dünya şöhrəti müğənnimiz Rəşid Behbudovun yanına getdik. O, Tiflisdə orta məktəbin ibtidai siniflərində anamın şagirdi olmuşdur. Mənim pianoda müşayiətimlə böyük ustadın qarşısında İdris bir neçə

kimi qalib fəaliyyət göstərməyi üstün tutdu". 1979-cu ildən müğənni həyatını Azərbaycan Dövlət Radio və Televiziyanın Xoru ilə bağladı. Bu kollektivə uzun illər görkəmli bəstəkar, xalq artisti Ramiz Məstafayev rəhbərlik edirdi. Bu yazının müəllifi AZERTAC-in mədəniyyət şöbəsinin müxbiri olaraq həmin illərdə dəfələrlə musiqi kollektivləri ilə görüşüb incəsənət xadimlərindən müsahibələr alır, reportajlar, məqələlər, informasiyalar hazırlayırdı. O vaxt Ramiz müəllim kollektivin uğurları haqqında danişərkən, İdris Mehdiyevin adını xüsusi vurğuladı, onun ifaçılıq sənətini yüksək qiymətləndirdi. Xorun solisti kimi İdris Mehdiyev bəstəkarın mahnilarını, kantata və oratoryalarını, eləcə də xor üçün işləyib tərtib etdiyi Azərbaycan xalq mahnilarının solo hissələrini böyük məharətlə ifa etdi. Bu əsərlərin çoxunun solo hissəsinin oxunmasını bəstəkar İdris Mehdiyev həvalə edirdi. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin qızıl fondunda onun ifasında bir çox mahni və romansların lent yazıları saxlanılır. Bu gün də İdris Mehdiyevin ekran və efirdə böyük məhəbbət və ustalıqla ifa etdiyi əsərlər musiqi sevərlərin qəlbini ehtizaza getirir.

Ömrünün sonuna qədər Azərbaycan Dövlət Radio və Televiziyanın Xorunun solisti və direktoru kimi çalışan İdris Mehdiyev bir çox görkəmli bəstəkarların əsərlərini, xalq mahnilarını simfonik, estrada orkestrləri və xalq çalğı alətləri ansambları ilə məhərətlə ifa etmişdi. Onun repertuarında Fikret Əmirov, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Oqtay Zülfüqarov və digər korifey sənətkarların

edir, toy meclislərinin aparcısı və müğənnisi olurdu. O ömrü boyu pulla toylara gedib oxumadı. Toy şənlilikləri, yubiley mərasimləri, ad günlerine dəvət edilərək oxuduğu mahniları tekrar-tekrar dinləyənlər İdrisinin cazibəli, şirin, məlahətli səsine heyran qalırdılar. O, mahniları ilə könüllərdə xoş ovqat yaradır, insanların qəlbində məhəbbət duyuları oyadır, dinleyiciləri və tamaşaçıları valeh edirdi. Nurlu siması, gözel səsi, fitri istedadı ilə yanaşı, yüksək mənəvi keyfiyyətlərə malik insan idi. Əməkdar artist adını həmişə uca tutur, iftixala yaşayır. Şirin məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti, özünə qarşı tələbkarlığı, peşəkarlığı və təvazökarlığı ilə pərəstişkarlarının qəlbini yol tapmışdı. Təəssüf ki, ömrünün 75-ci baharında layiqli qiymətini almaq da ona nəsib olmadı.

Həyat yoldaşı Məhəbbət xanım Mehdiyeva hər gün onun lent yazalarını dinləyir, kövrəlir, göz yaşlarını saxlaya bilmir. Ayrılıq hissələri və həsrəti ilə yaşamaq çox çətindir. Ömr-gün yoldaşının yoxluğuna inanmir, dözə bilmir. Qəlbindən onun mahniları gəlib keçir, xəyal-lar aləmine qapılır. Onun xatirəsinə həsr etdiyi "İdrisim, Gəncliyim, Sevgilim mənim" şeiri əbədi məhəbbətin, sonsuz sevginin rəmzi və numunesi olaraq çox təsirli və sıxıcıdır. Qızları Gülsen, Günay onların həyat yoldaşları, övladları-nəvərləri hər axşam işdən evə dönmüş Məhəbbət xanımın başına toplaşır, ananı tək qoymurlar, atasının ruhu dolaşan evdə unudulmaz xatirələri yaşadırlar...

İdris Mehdiyevin dünyasını dəyişməsindən bir il örür. Onu son menzilə yola saldığımız günün məqamları və anları yada düşür. Doğrudan da, "sənətkarlar ürəklərde əbədi yaşayırlar" kələminin hikmətinə bir dənə inanıram. Müğənninin cazibəli səsi, ifası mahnilarında əbədi məhəbbət duyuları oytadığı kimi, əziz xatirəsi də yaxınlarının, qohumlarının, sənət dostlarının musiqisevərlərin qəlbində əbədi yaşayır.

Afət Sadıqoglu